

“Aztelekom” MMC gəlirlərini ölkədə yüksəksürətli internet şəbəkəsinin qurulmasına sərf edib

“Aztelekom” MMC-nin gəlirləri, əsasən, internet və telefon xidmətləri üzrə formalaşır və 2021-ci illə müqayisədə 2022-ci il üzrə gəlirlər 8,2% artaraq 106 972 min manata çatıb.

Ümumi gəlirlərdə müşahidə edilən artıma baxmayaraq, Cəmiyyət 2022-ci ili 26 101 min manat zərərlə başa vurub. Zərərin formalaşmasına əsas səbəb hazırda ölkə ərazisində internet şəbəkəsi üzrə həyata keçirilən yenidənqurma işləridir. Belə ki, “Aztelekom” respublika ərazisində GPON (Gigabit Passiv Optik Şəbəkə) texnologiyasının tətbiqini həyata keçirir və abunəçilərin keyfiyyətli genişzolaqlı xidmətlərlə təmin edilməsi üçün şəbəkənin ən müasir texnologiyasına keçid işləri aparır. Bununla əlaqədar Cəmiyyət yüksək ixtisaslı kadrlar cəlb edib və ölkə ərazisində tikinti işləri üçün əlavə işçi qüvvəsini artırıb. Eləcə də GPON texnologiyasında beynəlxalq təcrübənin uğurla tətbiq olunması üçün Cəmiyyətin strategiyasına uyğun ixtisaslaşmış texniki dəstək xidməti cəlb olunub. Ölkə ərazisində GPON texnologiyası əsasında genişzolaqlı internet şəbəkəsi artdıqca, internet alışı da artıb.

Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinə uyğun olaraq iqtisadiyyatın rəqəmsallaşdırılması üçün İnformasiya Kommunikasiya Texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi istiqamətində “Aztelekom” kapital qoyuluşları proqramını yerinə yetirib. Belə ki, müvafiq proqram çərçivəsində tikintisi və quraşdırılması başa çatmış əsas vəsaitlər istismara verilib və 2022-ci il ərzində 56 612 min manat dəyərində əsas vəsaitlərə investisiya olunub. Sözügedən investisiya əsasən borc vəsaiti hesabına maliyyələşdirilib ki, bu da öz növbəsində Cəmiyyətin faiz xərclərinin artmasına səbəb olub.

Müstəqil Auditorun Hesabatı

"Aztelekom" MMC-nin Müşahidə Şurasına və Rəhbərliyinə:

Şərti rəy

Bizim fikrimizcə, "Şərti rəy üçün əsas" bölməsində qeyd olunan məsələnin təsiri istisna olmaqla, hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından "Aztelekom" MMC-nin ("Cəmiyyət") və onun töəmə müəssisələrinin (birlikdə "Qrup") 31 dekabr 2022-ci il tarixinə konsolidasiya edilmiş maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə konsolidasiya edilmiş maliyyə nəticələrini və konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) uyğun olaraq düzgün əks etdirir.

Auditin predmeti

Qrupun konsolidasiya edilmiş maliyyə hesabatları aşağıdakılardan ibarətdir:

- 31 dekabr 2022-ci il tarixinə konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabat;
- həmin tarixdə başa çatan il üzrə konsolidasiya edilmiş mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat;
- həmin tarixdə başa çatan il üzrə konsolidasiya edilmiş kapitalda dəyişikliklər haqqında hesabat;
- həmin tarixdə başa çatan il üzrə konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabat; və
- əsas uçot siyasəti və digər izahedici məlumatlar daxil olmaqla, konsolidasiya edilmiş maliyyə hesabatları üzrə qeydlər.

Şərti rəy üçün əsas

31 dekabr 2022-ci il tarixinə Qrupun konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatında mal-material ehtiyatları elektron cihazlar, kabel və kabel qutuları, telefon dirəkləri, data və abonent kartları və digər ehtiyatlardan ibarət olmaqla 17,213 min AZN dəyərində göstərilmişdir. Qrupun hesabat ilinin sonuna yaxın tarixdə inventarizasiya apara bilməməsi ilə əlaqədar olaraq, biz 31 dekabr 2022-ci il tarixinə mal-material qalıqlarının fiziki inventarizasiyasını müşahidə edə bilməmişik. Bundan əlavə, biz alternativ audit prosedurlarının köməyi ilə 31 dekabr 2022-ci il tarixinə mal-material ehtiyatlarının qalığı barədə bizi qane edəcək informasiya əldə edə bilməmişik. Dövrün əvvəlinə və sonuna mal-material ehtiyatları, eləcə də xərc kimi tanınmış mal-material ehtiyatları konsolidasiya edilmiş maliyyə nəticələrinə və pul vəsaitlərinin hərəkətinə təsir göstərdiyi üçün konsolidasiya edilmiş mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabatda əks etdirilən mənfəətə, eləcə də konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabatda qeyd olunan əməliyyat fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitlərinə hər hansı düzəlişlərin tələb olunub-olunmadığını müəyyən etməyə imkanımız olmamışdır. Bundan əlavə, 31 dekabr 2022-ci il tarixinə konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatda uçota alınmış mal-material ehtiyatlarının qalıqları ilə əlaqədar hər hansı düzəlişlərin tələb olunub-olunmadığını müəyyən etməyə imkanımız olmamışdır.

Biz auditə Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyət rəyimizin "Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti" bölməsində əks etdirilir.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları şərti rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Müstəqillik

Biz Mühəsiblər üçün Beynəlxalq Etika Standartları Şurasının dərc etdiyi Peşəkar Mühəsiblərin Beynəlxalq Etika Məcəlləsinə (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) (MBESS Məcəlləsi) uyğun olaraq Qrupdan asılı olmadan müstəqil şəkildə fəaliyyət göstəririk. Biz MBESS Məcəlləsinə uyğun olaraq, etika ilə bağlı digər öhdəliklərimizi yerinə yetirmişik.

Konsolidasiya edilmiş maliyyə hesabatlarına görə rəhbərliyin və korporativ idarəetməyə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik konsolidasiya edilmiş maliyyə hesabatlarının BMHS-ə uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi, eləcə də fırıldaqçılıq və yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflər olmayan konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sistemində görə məsuliyyət daşıyır.

Konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik Qrupu leğv etmək və ya fəaliyyətini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, Qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyətin fasiləsizliyinə dair məlumatların açıqlanmasına və fəaliyyətin fasiləsizliyi prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Korporativ idarəetməyə cavabdeh olan səlahiyyətli şəxslər Qrupun maliyyə hesabatlarının hazırlanması prosesinə nəzərə görə məsuliyyət daşıyır.

Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz bütövlükdə konsolidasiya edilmiş maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olub-olmadığına dair kifayət qədər əminlik əldə etmək və rəyimizin daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik əminliyin yüksək səviyyəsidir, lakin Beynəlxalq Audit Standartlarına uyğun olaraq auditin aparılması zamanı mövcud olan bütün əhəmiyyətli təhriflərin həmişə aşkar olunacağına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya səhv nəticəsində yaranan bilər və fərdi və ya məcmu olaraq istifadəçilərin konsolidasiya edilmiş maliyyə hesabatları əsasında qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmək ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Beynəlxalq Audit Standartlarına uyğun aparılan auditin bir hissəsi olaraq, biz audit zamanı peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Konsolidasiya edilmiş maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması riskini müəyyən edir və qiymətləndirir, həmin risklərə qarşı audit prosedurlarını hazırlayır və həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvlər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən daha yüksəkdir, çünki fırıldaqçılığa gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərəkdən göstərilməməsi, yanlış təqdimat və ya daxili nəzarət sisteminə sui-istifadə halları daxil ola bilər.
- Qrupun daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarını işləyib hazırlamaq üçün daxili nəzarət sistemi üzrə məlumat əldə edirik.
- Rəhbərlik tərəfindən istifadə edilən uçot siyasətinin uyğunluğunu, habelə uçot təxminləri və müvafiq açıqlamaların münasibliyini qiymətləndiririk.
- Fəaliyyətin fasiləsizliyi prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Qrupun fasiləsiz fəaliyyət göstərmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və şəraitlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair qənaətə gəlirik. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə gəldikdə, auditor rəyimizdə konsolidasiya edilmiş maliyyə hesabatlarındakı müvafiq məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması yetərli olmadıqda, rəyimizdə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və şəraitlər Qrupun fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.



- Məlumatların açıqlanması da daxil olmaqla, konsolidasiya edilmiş maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin konsolidasiya edilmiş maliyyə hesabatlarında düzgün təqdim edilib-edilmediyini qiymətləndiririk.
- Konsolidasiya edilmiş maliyyə hesabatlarına dair rəy bildirmək üçün Qrupa daxil olan müəssisələrin maliyyə məlumatları və ya fəaliyyəti ilə bağlı yeterli müvafiq audit sübutu əldə edirik. Biz Qrupun auditinin idarə edilməsi, nəzarəti və həyata keçirilməsi üçün məsuliyyət daşıyıyıq. Biz auditor rəyimizə görə tam məsuliyyət daşıyıyıq.

Biz korporativ idarəetməyə cavabdeh olan şəxslərə digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar barədə məlumat veririk.

PricewaterhouseCoopers Audit Azerbaijan LLC

Bakı, Azərbaycan Respublikası

19 dekabr 2023-cü il

Min Azərbaycan manatı ilə	Qeyd	31 dekabr 2022	31 dekabr 2021
AKTİVLƏR			
Uzunmüddətli aktivlər			
Əsas vəsaitlər	8	211,740	193,697
Əsas vəsaitlər üzrə verilmiş avanslar	14	11,892	3,108
Qeyri-maddi aktivlər	9	1,842	1,562
Cəmi uzunmüddətli aktivlər		225,474	198,367
Qısamüddətli aktivlər			
Mal-material ehtiyatları	12	17,213	8,314
Pul vəsaitləri və onların ekvivalentləri	10	14,466	11,984
Ticarət və digər debitor borcları	11	5,798	5,963
Sair qısamüddətli aktivlər	13	3,715	4,122
Digər vergilər üzrə avans ödənişləri		3,481	2,383
Verilmiş avanslar	14	705	1,372
Cəmi qısamüddətli aktivlər		45,378	34,138
CƏMİ AKTİVLƏR		270,852	232,505
Kapital			
Nizamnamə kapitalı		22,525	22,525
Dövlət büdcəsindən ayırmalar		155,514	147,369
Sair ehtiyatlar		27,428	3,917
Bölüşdürülməmiş mənfəət		(11,901)	14,200
CƏMİ KAPİTAL		193,566	188,011
Öhdəliklər			
Uzunmüddətli öhdəliklər			
Uzunmüddətli borc öhdəlikləri	16	44,582	6,083
Cəmi uzunmüddətli öhdəliklər		44,582	6,083
Qısamüddətli öhdəliklər			
Ticarət və digər kreditör borcları	15	19,359	25,241
Təxirə salınmış gəlirlər	17	6,233	7,616
Qısamüddətli borc öhdəlikləri	16	2,500	2,528
Cari mənfəət vergisi öhdəliyi	22	4,612	3,026
Cəmi qısamüddətli öhdəliklər		32,704	38,411
CƏMİ ÖHDƏLİKLƏR		77,286	44,494
CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL		270,852	232,505

19 dekabr 2023-cü il tarixində Rəhbərliyin adından təsdiqlənmiş və imzalanmışdır.


Tural Pirverdiyev
Baş direktor vəzifəsini müvəqqəti icra edən




Sənan Hüseynov
Maliyyə direktorunun müavini

Aztelekom MMC**Konsolidasiya edilmiş mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat**

<i>Min Azərbaycan manatı ilə</i>	Qeyd	2022	2021
Gəlirlər	18	106,972	98,870
Xidmətlərin maya dəyəri	19	(82,639)	(71,386)
Ümumi mənfəət		24,333	27,484
Ümumi, inzibati və digər əməliyyat xərcləri	20	(47,551)	(35,690)
Maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə zərərləri	11	1,784	(1,875)
Əməliyyat zərəri		(21,434)	(10,081)
Maliyyə xərcləri	16	(1,982)	(99)
Sair xalis qeyri-əməliyyat gəlirləri	21	3,593	3,367
Vergidən əvvəlki zərər		(19,823)	(6,813)
Mənfəət vergisi xərci	22	(6,278)	(4,809)
İl üzrə zərər		(26,101)	(11,622)
İl üzrə cəmi məcmu zərər		(26,101)	(11,622)

Aztelekom MMC**Konsolidasiya edilmiş kapitalda dəyişikliklər haqqında hesabat**

	Nizamnamə kapitalı	Dövlət bütçəsindən ayırmalar	Bölüşdürül- məmiş mənfəət	Sair ehtiyatlar	Cəmi kapital
<i>Min Azərbaycan manatı ilə</i>					
1 yanvar 2021-ci il tarixinə qalığı	22,525	143,276	25,381	441	191,623
Əlavə kapital qoyuluşları (səhm emissiyasından başqa)	-	4,093	-	-	4,093
Dövlətə məxsus müəssisələrdən alınmış borcların yenidən qiymətləndirilməsi	-	-	-	3,917	3,917
II üzrə zərər	-	-	(11,622)	-	(11,622)
2021-ci il üzrə cəmi məcmu zərər	-	-	(11,622)	-	(11,622)
Bölüşdürülməmiş mənfəətə köçürmə	-	-	441	(441)	-
31 dekabr 2021-ci il tarixinə qalığı	22,525	147,369	14,200	3,917	188,011
Əlavə kapital qoyuluşları (səhm emissiyasından başqa)	-	8,145	-	-	8,145
Dövlətə məxsus müəssisələrdən alınmış borcların yenidən qiymətləndirilməsi	-	-	-	23,511	23,511
II üzrə zərər	-	-	(26,101)	-	(26,101)
2022-ci il üzrə cəmi məcmu zərər	-	-	(26,101)	-	(26,101)
31 dekabr 2022-ci il tarixinə qalığı	22,525	155,514	(11,901)	27,428	193,566

Min Azərbaycan manatı ilə	Qeyd	2022	2021
Əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Vergidən əvvəlki zərər		(19,823)	(6,813)
Düzəlişlər:			
Əsas vəsaitlər və qeyri-maddi aktivlərin amortizasiyası	19,20	25,327	25,348
Maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə zərərləri	11	(1,784)	1,875
Köhnəlmiş mal-materiallar üzrə ehtiyatda dəyişiklik		53	(444)
Uzunmüddətli aktivlərin dəyərsizləşməsi	8	2,559	3,445
Əsas vəsaitlər və qeyri-maddi aktivlərin silinməsi üzrə gəlir		247	210
çıxılmaqla zərər		1,982	99
Maliyyə xərcləri			
Dövriyyə kapitalında dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti		8,561	23,720
Ticarət və digər debitor borclarda azalma/(artım)		1,949	(2,754)
Mal-material ehtiyatlarında (artım)/azalma		(8,952)	1,306
Qabaqcadan ödənilmiş xərclərdə artım		(431)	(728)
Sair qısamüddətli aktivlərdə azalma/(artım)		407	(1,355)
Ticarət və digər kreditor borclarda (azalma)/artım		(3,539)	356
Təxirə salınmış gəlirlərdə azalma		(1,383)	(268)
Dövriyyə kapitalında dəyişikliklər		(11,949)	(3,443)
Ödənilmiş mənfəət vergisi		(4,692)	(2,550)
Ödənilmiş faizlər		-	(59)
Əməliyyat fəaliyyəti üzrə (istifadə edilən)/daxil olan xalis pul vəsaitləri		(8,080)	17,668
İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Əsas vəsaitlərin alınması	8	(56,612)	(21,540)
Qeyri-maddi aktivlərin alınması	9	(971)	(2)
İnvestisiya fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri		(57,583)	(21,542)
Maliyyələşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Əlavə kapital qoyuluşları (səhm emissiyasından başqa)		8,145	4,093
Borc öhdəlikləri üzrə daxilolmalar		60,000	10,000
Borc öhdəliklərinin ödənilməsi		-	(1,560)
Maliyyələşdirmə fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri		68,145	12,533
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri	10	11,984	3,325
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri	10	14,466	11,984